

XOŞBƏXT BAĞI OĞLU YUSİFZADƏ
(14 yanvar 1930 – 3 oktyabr 2023)

X.B.Yusifzadə - Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti olmuşdur. Akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış şəxsiyyətlərdəndir.

X.B.Yusifzadənin rəhbərliyi ilə Xəzər dənizində neft-qaz ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqnozu verilmiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələri tərtib edilib həyata keçirilmiş, onun redaktorluğu altında Azərbaycanın neftliliyinə və qazlılığına aid bir sıra xəritə və atlaslar nəşr edilmişdir. Xəzərdə genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və dənizin zəngin potensialının üzə çıxarılmasında onun müstəsna xidmətləri vardır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə 20-dən artıq neft və qaz yatağı, o cümlədən "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilərək istismara verilmişdir. X.B. Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə xarici şirkətlərlə birlikdə geoloji-geofiziki, elmi-tədqiqat işləri aparılmış və saziş sahələri üçün geoloji-kəşfiyyat işlərinin proqramı və işlənmənin layihələri hazırlanmışdır.

4-5 dekabr 2024-cü il tarixində Bakı şəhərində "Xəzər regionunun neftqazlılığı və geoeoloji problemləri" mövzusunda "Xoşbəxt Yusifzadə qiraətləri" beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, geomexanika, geoeologiya və iqlim dəyişmələri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.

Konfransın təşkilatçıları:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Geologiya və Geofizika İnstitutu və SOCAR.

Konfransın əsas elmi istiqamətləri:

Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi

Mövzu: İnnovativ rəqəmsal texnologiyaların tətbiqi ilə hövzə analizi, karbohidrogen sistemlərinin modelləşdirilməsi və müasir geokimyəvi tədqiqatlar əsasında çöküntü komplekslərin karbohidrogen generasiya potensialının və karbohidrogen resurslarının qiymətləndirilməsi, neft və qazın axtarışı və kəşfiyyatının yeni prioritet istiqamətlərinin müəyyən edilməsi.

Mövzu: Böyük dərinliklərdə karbohidrogenlərin əmələgəlmə şəraiti və faza halı.

Mövzu: Qeyri-ənənəvi karbohidrogen resursları: əmələgəlmə şəraiti, qiymətləndirilməsi və aşkar olunma pekspektivləri.

Yer təkinin geofiziki üsullarla tədqiqi və neft və qazın axtarışı və kəşfiyyatının müasir texnologiyaları

Mövzu: Yer qabığının strukturunun öyrənilməsi və karbohidrogen yataqlarının axtarışı üçün geofiziki üsulların nəzəriyyəsi və texnologiyasının təkmilləşdirilməsi.

Mövzu: Aerokosmik tədqiqatların nəticələri ilə birlikdə seysmik məlumatların emalı və interpretasiya edilməsi üçün yeni texnologiyalar.

Mövzu: Dərin çöküntülərdə və litoloji-stratigrafiik tələlərdə neft və qaz yataqlarının axtarışında seysmik kəşfiyyatın müasir üsulları.

Neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması və geomexanika

Mövzu: Anormal yüksək təzyiq və temperatur, diapirizm və palçıq vulkanizmi şəraitində karbohidrogen yataqlarının işlənməsi və istismarı və quyularının qazılması üçün müasir yanaşma və üsullar.

Mövzu: Süxurların geomexaniki xassələri, onların gərginlik vəziyyəti, təbii və texnoloji amillərin təsiri nəticəsində baş verən deformasiya və dağılma prosesləri.

Mövzu: Uzunmüddət işlənmədə olan neft-qaz yataqlarında neftvermənin artırılması və qalığ neft ehtiyatlarının çıxarılması üçün innovativ texnologiyalar.

Geoeekologiya və iqlim dəyişmələri

Mövzu: Neft və qaz sənayesinin geoeekoloji aspektləri.

Mövzu: Karbohidrogen xammalının istehsalı, daşınması və saxlanması üçün eekoloji cəhətdən təmiz üsullar.

Mövzu: İstixana qazları və iqlim dəyişmələri: elmi və texnologiya aspektlər.

Tezislərin qəbulu 1 may 2024-cü il tarixində başlayacaq və 31 avqust 2024-cü il tarixinədək davam edəcəkdir. Konfransın rəsmi dilləri: azərbaycan, ingilis və rus dilidir. Məruzənin tezisi bu dillərdən birində yazıla bilər. Tezislər conference.ogi@gmail.com e-mail ünvanına göndərilməlidir.

Tezislərin tərtibatı qaydaları

Mətnin ümumi həcmi 2 səhifəni keçməməlidir. Mətn A4 formatında (210x297 mm), MS Word proqramında, Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü –12; sətirlərarası interval – 1; kənardan məsafələr: hər tərəfdən – 2 sm). Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir. Tezisin adı ortadan böyük hərflərlə qalın şriftlə hər növbəti sətirdən: müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı və ünvanı, ölkənin adı; korrespondent müəllifin e-ünvanı, mobil əlaqə nömrəsi qeyd olunmalıdır. Əsas mətn yeni abzasdan (abzas-1 sm) adı şriftlə başlanır.

Konfrans materiallarının dərc edilməsi

Konfrans materialları toplu şəkildə nəşr ediləcəkdir. Konfransın proqram komitəsi tərəfindən seçilmiş tezislər genişləndirilərək məqalə şəklində **Scopus** elmimetrik bazasında indeksləşən ANAS Transactions jurnalında dərc olunacaq.

Konfransda iştirak üçün **qeydiyyat haqqı** yoxdur.

Əlaqə:

E-mail: conference.ogi@gmail.com; huseynova_shalala@yahoo.com

Tel.: +994 12 493 67 51; +994 12 498 12 83;

Mob.: +994 50 370 54 53